

12.1.POS-terminallar vasitəsi ilə aparılan əməliyyatların həcminə görə tarif və komissiyalar.
Yerli kartlar üçün
a) YDM və Aptek üçün

<i>Dövriyyə limiti / Aylıq AZN</i>	<i>0-3000</i>	<i>3001-10000</i>	<i>10 001 - 50 000</i>	<i>50 001 - 100 000</i>	<i>100 000 +</i>
Aylıq ödəniş (AZN)	50	20	0	0	0
Dövriyyədən Xidmət haqqı(faiz ilə)	1.50	1.50	1,40	1,35	1,30
Sınaq müddəti / ay	yox	yox	3 ay	3 ay	3 ay
Hədəflənən dövriyyə olmadıqda	3 ayın tamamında dövriyyəsinə uyğun olan tarifə keçirilsin.				

b) Marketlər üçün

<i>Dövriyyə limiti / Aylıq AZN</i>	<i>0-3000</i>	<i>3001-10000</i>	<i>10 001 - 50 000</i>	<i>50 001 - 100 000</i>	<i>100 000 +</i>
Aylıq ödəniş (AZN)	50	20	0	0	0
Dövriyyədən Xidmət haqqı(faiz ilə)	1.90	1.90	1,80	1,70	1,60
Sınaq müddəti / ay	yox	yox	3 ay	3 ay	3 ay
Hədəflənən dövriyyə olmadıqda	3 ayın tamamında dövriyyəsinə uyğun olan tarifə keçirilsin.				

c) Restoran / Ümumi

<i>Dövriyyə limiti / Aylıq AZN</i>	<i>0-3000</i>	<i>3001-10000</i>	<i>10 001 - 50 000</i>	<i>50 001 - 100 000</i>	<i>100 001 +</i>
Aylıq ödəniş (AZN)	50	20	0	0	0
Dövriyyədən Xidmət haqqı(faiz ilə)	2.10	2.10	2,00	1,90	1,85
Sınaq müddəti / ay	yox	yox	3 ay	3 ay	3 ay
Hədəflənən dövriyyə olmadıqda	3 ayın tamamında dövriyyəsinə uyğun olan tarifə keçirilsin.				

d) Nəqliyyat

<i>Dövriyyə limiti / Aylıq AZN</i>	<i>0-3000</i>	<i>3001-10000</i>	<i>10 001 - 50 000</i>	<i>50 001 - 100 000</i>	<i>100 001 +</i>
Aylıq ödəniş (AZN)	50	20	0	0	0
Dövriyyədən Xidmət haqqı(faiz ilə)	1.20	1.20	1,10	1,00	0,90
Sınaq müddəti / ay	yox	yox	3 ay	3 ay	3 ay
Hədəflənən dövriyyə olmadıqda	3 ayın tamamında dövriyyəsinə uyğun olan tarifə keçirilsin.				

Ölkə xarici kartlar üçün

bütün xidmət sahələri üçün 2,5% təyin olunur.

Pos Terminallar üzrə depozit məbləği 200 AZN
Nağdlaşdırma; Kassa, bizim ATM 0.5%

ATM və POS-terminallardan vəsaitin nağd məxaricinə görə müəyyən edilmiş bank komissiyasından əlavə olaraq mövcud vergi qanunvericiliyi üzrə nəzərdə tutulan vergi komissiyaları tətbiq edilir.

12.2 Elektron ticarət vasitəsi ilə aparılan əməliyyatların həcminə görə tarif və komissiyalar;				
Yerli kartlar üçün				
a) YDM və Aptek üçün				
Dövriyyə limiti aylıq / AZN	0-10 000	10 000 - 50 000	50 000 - 100 000	100 000 +
Aylıq ödəniş (AZN)	0	0	0	0
Dövriyyədən Xidmət haqqı(faiz ilə)	1,50	1,40	1,35	1,30
Sınaq müddəti / ay	yox	3 ay	3 ay	3 ay
Hədəflənən dövriyyə olmadıqda	3 ayın tamamında dövriyyəsinə uyğun olan tarifə keçirilsin.			

b) Marketlər üçün				
Dövriyyə limiti aylıq / AZN	0-10 000	10 000 - 50 000	50 000 - 100 000	100 000 +
Aylıq ödəniş (AZN)	0	0	0	0
Dövriyyədən Xidmət haqqı(faiz ilə)	1,90	1,80	1,70	1,60
Sınaq müddəti / ay	yox	3 ay	3 ay	3 ay
Hədəflənən dövriyyə olmadıqda	3 ayın tamamında dövriyyəsinə uyğun olan tarifə keçirilsin.			

c) Restoran / Ümumi				
Dövriyyə limiti aylıq / AZN	0-10 000	10 000 - 50 000	50 000 - 100 000	100 000 +
Aylıq ödəniş (AZN)	0	0	0	0
Dövriyyədən Xidmət haqqı(faiz ilə)	2,10	2,00	1,90	1,85
Sınaq müddəti / ay	yox	3 ay	3 ay	3 ay
Hədəflənən dövriyyə olmadıqda	3 ayın tamamında dövriyyəsinə uyğun olan tarifə keçirilsin.			

d) Nəqliyyat				
Dövriyyə limiti aylıq / AZN	0-10 000	10 000 - 50 000	50 000 - 100 000	100 000 +
Aylıq ödəniş (AZN)	0	0	0	0
Dövriyyədən Xidmət haqqı(faiz ilə)	1,20	1,10	1,00	0,90
Sınaq müddəti / ay	yox	3 ay	3 ay	3 ay
Hədəflənən dövriyyə olmadıqda	3 ayın tamamında dövriyyəsinə uyğun olan tarifə keçirilsin.			

Ölkə xarici kartlar üçün tarif	bütün xidmət sahələri üçün 2,5% təyin olunur.
Hədəflənən dövriyyə - İlkin tarifi təyin olunması müştərinin vəd etdiyi dövriyyəyə uyğun təyin olunur. 3 ay müddətində müştərinin etdiyi dövriyyə ilə yekun tarif təyin olunur və həmin tarif ilə xidmət davam etdirilir. (3 ayın dövriyyəsi aylar üzrə fərqli olarsa orta aylıq dövriyyə əsas götürülür. Əgər sahibkarın dövriyyəsində aylar üzrə davamlı artım müşahidə olunarsa son ay əsas götürülür və tarif sonuncu ayın dövriyyəsinə əsasən təyin olunur.)	
<i>Nağdlaşdırma ; Kassa, bizim ATM 0.5%</i>	
ATM və POS-terminallardan vəsaitin nağd məharicinə görə müəyyən edilmiş bank komissiyasından əlavə olaraq mövcud vergi qanunvericiliyi üzrə nəzərdə tutulan vergi komissiyaları tətbiq edilir.	

QEYD: POS Terminalın quraşdırılması üçün tələb olunan sənədlər:

- Təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayış
- İcarə müqaviləsi və ya obyektin çıxarışı
- Ərizə
- Ş.V. surəti
- VÖEN-nin surəti

*** "Azərikart" şəbəkəsində və digər "Unique" tipli əməliyyatlar (mərc oyunlar) üzrə tariflər İH-in sədri və ya Sahə kuratorun imzası ilə fərdi şəkildə təyin olunur.**